



**Vaqif Aslan**

Tanınmış yaziçi Vaqif Aslanın "Görkəmli adamların həyatı" seriyasından buraxılmış "Hər şey zaman içində" romanı dünya şöhrətli Azərbaycan riyaziyyatçısı Məcid Lətif oğlu Rəsulovun həyatı və yaradıcılığından bəhs edir. "Ədalət" qəzeti həmin romanın bəzi parçaları öz oxucularına təqdim edir.

### Namiq-kamalın dediklərindən

XIV

Əmimə ilk kitabına görə 4.500 manat vermişdilər. Üstünə 1.000 manat da qoyub "M-21" - "Volqa" maşın almışdı. Şəkiyə gəlmışdı. Maşının başına yiğisib atılıb düşürdü. Əmim maşını dala verməli olmuşdu. Mehribanlıqla əlini çiynimə qoyub dedi:

-Namiq, əmi gözünü yisin, divara dəyəndə deyərsən.

Dedim: "Baş üstə!"

Əmim maşını dalı-dalı verməyə başladı. Mən də: -Bir az da, bir az da! - deyə ucadan səslənirdim. Axır ki, maşın divara dəydi. Hündürdən qışqırdım: "Əmi, saxla, maşın divara dəydi!"

Əmim maşından düşdü. Gördü ki, maşın doğrudan da divara dəyi. Əmim özündən çıxdı:

-Dündük, sənə demədim ki, divara dəyəndə deyərsən?

Ağlamsına-aglamsına cavab verdim: "Dedim də, ay əmi, divara dəyən kimi dedim!"

Ağlamsındığımı görən əmim yumşaldı, başımı sığallaya-sığallaya dedi:

-Ağlama, görün! Cəhənnəmə olsun maşın da, zad da!

\*\*\*

Tələbə ikən yataqxanada qalırdım. Bir dəfə pulum tərtəmiz qurtardı. Otaq yoldaşlarımın da pulu yox idi. Hansı dostumdan borc istədimse, üzürxahlıq eledi. Əlacım üzüldü. Əmimin yanına getdim. Əsas binanın giriş qapısındaki pilləkənlərdə qabaq-qabağa çıxdıq. Görüşdük. Özünəməxsus şəkildə soruşdu: "Nə istəyirsən?"

Sixla-sixla dedim: "Pul lazımdır."

-Nə qədər?

-25 manat.

Ele o dəmdə akademik Faiq Bağırzadənin xidməti maşını gəlib düz yanımızda dayandı. Faiq müəllim cəld bir hərəkətlə maşın-dan düşüb əmimə təref gələndə o, portmanatını cibindən çıxarıb mənə uzatdı:

-Oradan götür!

Portmanat götürüb açdım: orada təkcə bir 25-lük var idi. Onu

# Hər şey zaman içində

(Romandan parçalar)

\*\*\*

Əbdüləli müəllimi də anası Güllü xanım kimi dağ döşündə dəfn etdirər. İndi Kokaraldakı Daut dağın döşündən baxan Hacı Lətif kişi arvadını da, oğlunu da rahatca görə bilərdi.

Qəbristanlıqdan enərkən Məcid müəllim çevrilib axiret evlərinin sıralandığı məkana bir də baxdı. Qəbristanlıq vərəqləri açıq qalan tale kitabına bənzəyirdi. Hər başdaşı bir ömrə-gün romanının titul səhifəsinə oxşayırırdı. Birdən haçansa bir məzar daşı üzərində oxuduğu yazı yadına düşdü:

*Bir sehirli yazı vardır...  
Oxu, daşının üstündə.  
Daşın açıq bir kitabdır,  
Durur başının üstündə.  
Övladlarım yaş yetirsin  
Mənim yaşımin üstündə.*

Cıynıñ toxunan bir el onu fikrindən ayırdı: "Məcid müəllim, camaat sizi gözləyir. Qəbristanlıqdan çıxın ki, molla dua verə bilsin. Uşaqlara deyin, onlar da gəsinlər."

Məcid müəllim, Mahir, Rafiq və Namiq-Kamal qəbristanlığın qapısından çıxıb camaatla birlikdə dayandılar.

Molla dua verib, "Fatihə" oxuyan kimi camaat hüzr yerinə üz tutdu. Məcid müəllim isə hələ də qəbristanlıqda baxmaqdə davam edirdi. Yanında dayanıb duran Mahir, Rafiq və Namiq-Kamala nəsihət edir, məhz bele məqamda möhkəm olmağın lazım geldiyini izah edirdi. Səbrli olmağın bərk ayaqda insanı əyilməkdən qoruduğunu söyləyirdi.

Elə bu məqamda kiminsə qolundan tutub yüngüləcə özüne doğru çəkdiyini hiss etdi. Baxdı ki, sınıf yoldaşdır. Qucaqlaşdırılar. Sınıf yoldaşı Məcid müəllimə qəfil bir sual verdi:

-Qəbristanlıq tərefə ne çox baxırsan, a pir olmuş? Elə bil, kitab oxuyursan. De görək, ora nə ya zilib?

Məcid müəllim sual gözləmirdi. Gözləsə də, başqa bir məzmunda sual gözləyirdi. Ayda-ildə bir dəfə sınıf yoldaşına rast gələsən, o da sənə belə bir natərəs sual verə. Deyəsən, sınıf yoldaşı da sualının yerinə düşmədiyini hiss etmişdi.

Məcid müəllim bir aşağı, bir də yuxarıya baxdı, təkcə bunları deyə bildi:

-Yaxın gel, sən də bax. Görürsənmi?

-Yox, görmürəm.

-Onda mən oxuyum, sən də qulaq as.

-Oxu!

-Orada yazılıb:

*Ölülərdən dirilərə salamlar  
Darıxmasın bizdən dala qalanlar.*

Məcid müəllim sınıf yoldaşının tutulduğunu görüb əlavə etdi. Bəzədə darixmayaq. Əvvəlcə evə gedək. Orada hamı məni gözləyir.

*P.S. Romanla tam şəkildə Adalet.az saytında tanış ola bilərsiniz.*

götürüb portmanatı əmimə qaytardı.

Sən demə, evə gedəndə əmim çörək almaq istəyib, portmanatını boş görüb. Satıcı qadın onu tanıdığını bu işi yola verib. Görüşəndə barmağını silkələyib dedi:

-Ay qırışmal, heyle də olur?

Cavab vermedim. Günahkarcasına başımı aşağı saldım. Mənim pərt olduğumu görən kimi yaxınlaşış mənibagrına basdı.

\*\*\*

Əmmimgilda idim. Qumru xanım işdə idi. Adı vaxtlara nisbətən bir qədər gec gəldi. Əmmim soruşdu:

-A Qumru nə gec gəldin?

Qumru xanım özünəxas bir əda ilə cavab verdi:

-Səmədin Dürrəsi ilə qarşılaşdım.

-Nə dedi?

-Dedi ki, Səmədi Səməd edən mən olmuşam.

-Niyə demədin ki, evdəkini də Səməd edəydim.

\*\*\*

Bir gün necə oldusa, əmimin kafedrasına girdim. Gördüm ki, kafedranın əməkdaşları divara yapışıp qalıblar. Hamisının da rəngi aqarib. Əmim hirsli-hirsli ortada var-gəl edirdi. Gedib düz əmimin qabağında dayandı. Sadəlövh bir ərk ilə hündürdən soruşdum:

-Əmi, niyə hirslenmisən?

Əmim qəzəblə və hədələyici bir şəkildə, əllərini silkələye-silkeləye dedi:

-Niyə hirslenməyim? Niyə hirslenməyim? Sənin kimi qardaşım oğlu var!

Ağlıma korluq vermədən o dəqiqlik cavab verdim:

-Adam var ki, heç o da yoxdur!

Əmim güldü. Kafedranın bütün divarları da güldü. Ele yumşaldı ki, sanki bayaqkı o hirsli adam heç o deyilmiş deyərdin. Yenə məni qucaqladı. Yenə hər şey yoluna düşdü.

Əmimin özü də zarafatçı idi. Özünün dediyinə görə, bir dəfə Moskvada metroda gedirmiş. Yənində da meşin yubkali yaşılı bir qadın əyleşibmiş. Qucağında da nəvəsi varmış. Qatarın tərəpəməyi ilə qızında qəribə bir istilik hiss etməsi bir olubmuş. Özündən asılı olmadan cəld ayağa qalxıbmış.

Nənə meşin yubkadan axıb əmimin şalvarını islədən suya görə üz istəməyə başladıqda əmim deyir:

-Nə yaxşı ki, su buraxan nəvə olub, nənə olsayıd, su məni aparaqadı.

### İtki

XV

1979-cu ilin əvvəlləri idi. Əbdüləli müəllim ağır xəstələnmişdi. Həkimlər də ümidi verici bir söz demirdilər. Məcid müəllimin də qardaşının sağalacağına inamı günü-gündən azalırdı. Başından əsən soyuq küləklər ürəyinin yanlığını soyuda bilmirdi. Ele hey özünü qınayırdı. Bu illərdə üstünü kür-külfət basan Əbdüləli müəlli-

min lazıminca qayğısına qala bilməmişdi. Bircə ondan təselli tapirdi ki, qardaşı uşaqları Mahir, Rafiq və hər cür dəcəlliyyini dərman kimi qəbul etdiyi Namiq-Kamal oxumağa, öyrənməyə meyilli idilər. Onların gələcəkdə böyük ziyanlılar olacaqlarına Məcid müəllim şəkk-şübhə eləmirdi.

Bu dəfə də ataevəzi qardaşını görmək üçün Şəkiyə gəlmişdi. Ağrıkəsici iynələrdən sonra sakitləşmiş Əbdüləli müəllim Məcidlə səhbətləşdikcə öten günlərini xatırlayırdı. Axırda heç özünü bağışlaya bilmədiyi dedi. Onda Məcid müəllim maraqla soruşdu:

-Nə günahın var ki, özünü bağışlaya bilmirsən?

-Bu bir neçə ilde atamın qəbrini ziyarət edə bilmədim, qardaş.

Bu sözdən Məcid müəllim də tutuldu, lakin qardaşını ürəkləndirmək üçün dedi:

-Bu işdə günahkar mənəm. Allah qoysa yazbaşı səni də aparıb gedəcəyəm. Yeniyyətən yaşımda gördüyüm Kokaralı birlikdə ziyan edərək.

Əbdüləli müəllim yerindən bir qədər dikələrək əlavə etdi

-Düz deyirsən, qardaş. Orada bizim Əmin əkə Ötəroğlu, Bərdə əkə, Qarabay əkə kimi dostlarımız var. Daut dağı, Daut dağının döşündə atamızın qəbri yolumuzu gözləyir. Anamız "məni elə yerde basdırın ki, Daut dağının döşündən Azərbaycana baxan atanız məni görə bilsin" demişdi. Unutmaq olarmı?

-Niyə unuduruq ki? Sən bir özünə gel, qışçı aradan çıxaraq! O şeylər mənim boynuma!

\*\*\*

Yanvar ayının 28-i idi. Günortadan keçmişdi. Onsuz da sehərdən narahat olan Məcid Rəsulov Şəkiyə ażi bir on dəfə zəng etmişdi. Hər dəfə zəng edəndə ona: -Narahat olma! - demişdilər. O isə narahat idi. Dərs deyəsi həlli olmadıqdan dərsə assistenlərini göndərmişdi. İçində onu Şəkiyə çəkən dəli bir istek var idi.

O, Şəkiyə getmək istəyirdi. Axır ki, dözmədi. Rektordan icazə alıb Şəkiyə doğru yola düş mək qərarına gəldi. Yiğişlənib evdən çıxməq istəyirdi ki, zəng gəldi. Heydən düşdüğünü hiss edib Qumru xanımı sislədi:

-Qumru, telefonu götür!

Şəkiyə getmək lazımlı gəlirdi. Onsuz da sürücüsü Məcid müəllim Qumru xanımın geyinib çıxmalarını gözləyirdi.

Onlar Şəkiyə çatanda gecə saat 2-yə az qalırdı. Ev qələbəlik idi. Məcid müəllimi görən kimi tənidlər. Yol verdilər. Molla Əbdüləli müəllimin baş qaltında oturub astadan quran oxuyurdu. Məcid müəllimin hənitirsinə duymuş kimi olduğundan Əbdüləli müəllim gözlərini açdı. Üzüne işıqlı bir təbəssüm qondu. Gülümsədi. Əbdüləli müəllimin gülümsədiyini görən Məcid müəllim də gülməsəyib onu bağrına basmaq üçün əyildi. Bu, son görüş idi. Hər şey qurtarmışdı.

*Ölülərdən dirilərə salamlar  
Darıxmasın bizdən dala qalanlar.*

Məcid müəllim sınıf yoldaşının tutulduğunu görüb əlavə etdi. Bəzədə darixmayaq. Əvvəlcə evə gedək. Orada hamı məni gözləyir.

*P.S. Romanla tam şəkildə Adalet.az saytında tanış ola bilərsiniz.*